

DAHİ AZƏRBAYCAN ŞAIRİ NİZAMI GƏNCƏVİNİN TƏRCÜMEYİ-HALINDAN¹

Açar sözlər: Nizami Gəncəvi, Azərbaycan dili, Bəhramşah, şumerlər, "Xəmsə"nin ən qədim əlyazmaları, Yusif Zəki Müəyyəd

Key words: Nizami Ganjavi, Azerbaijani language, Bahramshah, the sumerians, the oldest manuscripts of Khamsa, Yusuf Zaki Muayyad

Ключевые слова: Низами Гянджеви, Азербайджанский язык, Бахрамшах, Шумеры, древнейшие рукописи Хамсы, Юсуф Заки Муайяд

Şərqi ədəbiyyatı klassiklərindən biri hesab olunan Nizami Gəncəvi irsi daim dünya şərqşünaslarının diqqət mərkəzində olmasına baxmayaraq, günümüzə qədər dahi şairin psixoloji portretindən çıxış edərək, onu olduğu kimi tanıtmaq mümkün olmamışdır. Bu problemin yaranma səbəbini, SSRİ Elmlər Akademiyasının müxbür üzvü, professor A.E.Bertels belə izah etmişdir: "Bütün dünya şərqşünasları Nizami Gəncəvi yaradıcılığının xüsusi dayara malik olduğunu qeyd edirlər. Amma biz bu işlərə baxduğumuz zaman görürük ki, bu tədqiqatçılar Nizaminin orijinal əsərləri ilə ən yaxşı halda ayn-ayn parçalar halında tanış olmuşlar, daha doğrusu onlardan əvvəlkilərin yolunu gedərək, deyilmiş fikirləri inkişaf etdirməklə genişləndirmişlər. Demək lazımdır ki, Nizaminin orijinal mətnləri ilə tanış olmaq tədqiqatçıdan etibarlı kritik elmə sahib olmayı tələb etmiş və tələb etməkdədir" [1, s.15]. Hörmətli alimin fikrincə, aparılmış tədqiqat işlərini qənaətbəxş hesab etmək olmaz.

Bu fikirləri təqribən, keçən asrin 60-ci illərində qələmə almış alimin rəyindən, elə o qədər da vaxtin keçməsinə baxmayaraq, müasir Nizamişunaslığda da, mühüm irəliləyiş nəzərə çarpmır. Bu, xüsusilə amerikalı, avropalı, iranlı, türkiyalı və s. alimlərin işlərində dəha qabarlıq nəzərə çarpmaqdadır. Çünkü hörmətli alimiz Mikayıl Rəfəlinin dediyi kimi: "Şairin yaradıcılıq yolu, Azərbaycan xalqının mədəni inkişaf yolu ilə eynidir. Bu, Azərbaycan mədəniyyətindən kənar, azərbaycançılıqlıdan kənar olarsa, şair düzgün başa düşülməz" [2, s.20].

Bu səbəbdən də, aparacağım tədqiqat işində, "Xəmsə"nin orijinal variantlarından istifadə etməklə, Nizamişunaslıq elmində suni olaraq yaradılmış bir çox problemlərin həllinə çalışmaqla yanaşı, şairin həyat və yaradıcılığı haqqında mümkün qədər müfəssal məlumat verməyə çalışacağam.

Uzaqgörən şair "Xəmsə"nin əvvəlində gələcəkdə ırsinin öyrənilməsinin nə qədər böyük təhlükə altında olacağı barəsində özü bize məlumat verərək demişdir:

بَسْ كَهْ زَمْ بَرْ سَرَازْ بَنْ كَارْ دَسْت	رَأَى مِنْ غَافِلْ شَدَهْ دَنْبَلَيْرَسْت
غَافِلْمَ ازْ مَرَنْ فَرَدا وَ كُور	مَالْ كَسَانْ چَنْدَ ستَانْ بَزُور
بَا مَهْرَ خَوْدَ بَيْنَ چَهْ بَارِيْ كَنْ	تَاكِي وَ كَيْ دَسْتَ درَازِيْ كَنْ
تَانْ كَنْتَمْ اَنْجَهْ بَيْنَادْ بَكَار	مَلْكَ بَدَانْ دَادَ مَرا كَرِيدَكار
مِيَكَمْ اَنْهَا كَهْ تَقْرَنْ مَرَدَهْ اَند	تَنْ كَهْ سَمْ رَا بَزَرْ اَنْدوْهَهْ اَند
ظَلَمْ كَنْمَ وَايْ كَهْ بَرْ خَوْدَ كَنْ	نَامْ خَوْدَ ازْ ظَلَمْ جَرَا بَيْكَنْ
بَيازْ خَوْدَ وَيازْ خَدا شَرِمَ بَاد	بَهْتَرَ ازْ بَنْ درْ دَلْ اَزَرَمْ بَاد
وَايْ بَرْسَوارِيَ فَرَدَاعِيْ مَنْ	ظَلَمْ شَدَهْ اَمَرَ وَ زَتمَشَاهِيْ مَنْ

سوختı شد تى بىھاصلم
 سوزد از يىن غصه دىل بر دلم
 آپ خود و خون كىسا رېختىن
 چۈنغا سەتىن اتكىختىن
 رۈزى قىامت ز من ترتكازان
 باز بېرسىن و بېرسىن باز
 شۇرم زىم چون شىئىن خىچىل
 سىككىن شۇرم تىكىل
 بىنگىر و تام چە مامامت بىرم
 كىن خىچىل را قىامت بىرم
 باز نىنست انجە مرا باركىپىت
 چارقا من بىردىن بىچاركىپىت
 اينىڭ هەر و كەنچ كە تۇنان شەرەد
 سام چە بىرداشت فېرىدىن چە بىرد
 شاه در يىن بازە چىن كىرم كىشت
 كە نفس نىل فەس زىم كىشت
 [3, s.18-a]

(Nümuno kimi verilmiş alyazmannın matrı olduğu kimi gösterilmişdir).
 Dünayparast insan manıñ fikrinden xəbərsizdir.

Yeter ki, mən bu işe al atım (Man istasam onlar kimi ola biləram).

Sabah olçiyimden xəbərsiz kor kimi, başqalarının malını elə güclə alaram ki!

Na vaxta qədər alızunluq edə bilərem?

Öz eşqimlər gör neçə oynaya biləram.

Falak ona gəra məna mal-mülk verib ki, mən bu işləri etməyim

Mis rəngi badanımı zərər bükükləri üçün, ölümdən sonra onlara başdaşa qoyacam (Mənim zəhmətimi qıymatlandıran insanlara hədsiz minnətdaram).

Öz adımı zülüm etmeklə niye pis edim,

Vay! Man özüümə zülüm edirəm.

Yaxşısı budur, Azəri dilim ürşiyində yaşasın!

Bu işa bulşadığımı və allahın bu qismatına ayıb olsun! (Zülümə qatlaşış fars dilində yazdığını üçün, manı ayıb olsun).

Ömrübüyə manə nəzarət etmeklə, mənə zülüm ediblər.

Qatlaşışığım sabahıma vay!

Badənim bartsız yandı, bu qüssədən ürəyim sinəmdə yanır.

Zülüm etmeklə özümü biabır edirəm, başqalarının qanını tökürməm.

Qiyamat günü mən, comord türkəndən dəfəslərlə sorusacaqlar.

Ustandığımdan xəcalətlə oturacam, "daşürəkliyəm" ona görə ürəyimi sixmirəm.

Bax gör məni necə qısayırlar. Qiyamətə qədar xacalət çəkəcəm.

Mənə komak edən manım dostdur, mənən çarən çarəsizliyimi qəbul etməkdər.

Bu misilsiz xəzinədən Süleymanına götürdü, Firidunu na apardı? (Dünya malı kimə qalıb?)

Sah bu masalada elə qızışdı ki, nəfəsində yəni, danışığında fars təsirini azaltdı (Sah bu masalada elə mülayimləşdi ki, dilməzdik fars diliñin təsirini azaltmağa icazə verdi).

Bali, düşünmək ki, artı şərha ehtiyaq yoxdur. Türk oğlu Nizami hayatı mülayim, xoşrəftar insan olmuş və on ağır məsələləri belə konstruktiv yolla hall etməye çalışmışdır.

Misal gatirdiyimiz nümunədən belə aydın olur ki, şairin ana dili - Azərbaycan dilində divanı vermişdir. Çünki şahin Nizamini nisbatla mülayim mövqə tutmağı və müyyən qədər ona azadlıq verməyi bizə buna deməya əsas verir.

"Sirlər xəzinəsindən" gatirdiyimiz başqa bir misalla fikrimizi əsaslandırmaga çalışaq:

يىك دىل و شىش طرف و هفت كاه
 نەتەنلە نە دايىر بەرمانە

[3, s.8,a)

- يىك دىل

Yani həmfikir, hamrə olmaq.

- شىش طرف

"Fərabiya görə (873-950), Mütlaq varlıq bütün mövcudatın başlangıcı hesab olunan və birinin səbəb nəticəsindən asılı altı pillədən ibarətdir.

Birinci pillə - birinci səbəb (ssas səbəb, allah), ikinci - göy cisimlərinin varlığı, üçüncü - zehni fəaliyyət (fəal idrak), dördüncü - ürək (nafs), beşinci - forma (surət), altıncı - materiya (maddə).

Bələliklə, allah və materiya, bütün varlığı taşkil edərək, bir sıra mərhələlərlə əlaqələndirilir. Bütün bu başlangıçlar, yaranma səbəbindən asılı olaraq iyerə bölünür. Mütlaq varlıq - bu varlığın özündən meydana gələndir; mümkün varlıq - bu varlığın başqa birindən yaranmasıdır.

Mümkün varlığın, yəni insannın var olması üçün bu və ya digər səbəbə ehtiyac var və bu ehtiyac nəticəsində yaradılmış zaman mütləq varlığı çağırılır. İslâm dinində allah dünyanın yaradıcısı kimi qəbul olunur. Fərabi isə allahı əsas səbəb kimi qəbul edərək, ona başqa material mərhələdəki prosesləri xatırladın adalar verir. Bələliklə, ilahi materiya, cismani səviyyəyə enir və əksinə səbəbin nəticəsi olaraq materiya ilahi səviyyəyə qalxır. Əsas səbəb əbədi olduğunu üçün, materiya da onun səbəbi olaraq əbədir.

Fərabi, dünyadan tədrīcan, münasibətlərin səbəb və nəticəsindən asılı olaraq yaradığını iddia edir. Bələliklə, dünyada illə allah aralarında keçilməz sədd olan iki qutb deyil, əksinə, səbəbin ardıcılığının və intizamın hakim olduğu real varlığı təşkil edir [4, s.111-116].

هفت كاه

Həft gah - bu misradə şair sufinin kamala yetmək üçün, keçməli olduğu yeddi mərhələyə işarə edir:

- 1) Tövbə - insan dünyaya gələndə kamil varlıdan ayrıldığı üçün, günahkar doğulur.
- 2) Özünü allahın umidina buraxmaq - özünü bütünlükə allahın iradəsinə tabe edən sufi üçün, allahdan başqa heç ne yoxdur və ondan başqa heç kimdən qorxmur və heç kimə itaat etmır. O, allaha aşiqdir.
- 3) Düşünmək - bu mərhələdə sufi düşünür ki, o, allaha görür.
- 4) Yaxınılıq - sufi düşünür ki, allahın yaxınılığındadır.
- 5) Qorxu - o, allahdan qorxduğuna görə başqa heç nəyə inanmır.
- 6) Ümid - sufi düşünür ki, bu yol onu birbaş allahın özüne qovuşduracaq.
- 7) Düşünmək - bu mərhələdə sufi allahu ürəyinin, hissələrinin gözüylə görür [5, s.36-40].

- نەتەنلە نە

Döqquz nöqtə: yuxarıda göstərilən mərhələləri sufi hissə idrakına əsaslanaraq keçməlidir. Nizami Gəncəvinin müasiri filosof Fəxrəddin Razi (1148-1210) hissə idrakı iki yerə bölür: "O, xanici aləmi təriyən hissələr görə, eğitim, qoxulama, dadılma və toxumna kimi hissələr aid edir. Daxili hissələrin isə işləmək (keçmişlər təcrübəni yaddaşa saxlamaq), fərziyyə etmək, yadda saxlamaq və təsəvvür etmək taşkil edir" [4, s.217-19]. Bu hissələrin cami döqquza bərabərdir. Dahi Nizami bu misradə, həqiqətə aparan yoluñ insan hissə idrakından asılı olduğunu işarə edir. Yolun sonuna qatmış sufi allahu hissələrinin gözüylə görək dərk edir. Allah tək ağılla dərk etmək mümkün deyil. Ağıl adəbiyyatının sonsuzluğunu başa düşməkdə acizdir. Kamil yaradın, Mütlaq varlıq əbədiyi və bizi dən onun zərrəsi olaraq əbədiyyatın qovusmalyılıq. Amma bu yolu dəf etmək istəyən sufi eşqin əliylə yanib, yeddi mərhələni hissə idrakına əsaslanaraq keçməlidir.

- دایره بەرمانە

Bəhram şahın çevrəsidir.

Bu misranın izah budur ki, mən Nizami Gəncəvi Fəxrəddin Bəhramşahın əhatasına mənsubam və o da manımı həmfikirdir. Yuxarıda gatirdiyimiz nümunələrdən tam aydın olur ki, dahi şair panteizm - vəhdəti vücid şəfəsəsinin görkəmləri nümayəndəsidir. Deməli, dövrünün tanınmış şairi və güclü hökməndi Bəhram şahla həmfikir və təsəffüdarlar. Nəzərəalsa ki, Nizami Bəhramşah Rumun və Ərməninin hökməndi, adlı-sənli insanlar arasında ən müdrik insan adlandırılın [3, s.8] demək, XII əsr Yaxın və Orta Şərqdə və o cümlədən Qafqazda da vəhdəti-vücid şəfəsəsi [3, s.8] demək, XII əsr Yaxın və Orta Şərqdə və o cümlədən Qafqazda da vəhdəti-vücid şəfəsəsi kifayat qədər geniş yayılmışdır.

Bir çox tədqiqatçılardan, Nizami Gəncəvinin saraydan kənarda yaşadığını və az qala, yalıç həyat keçirməsi dəlikləri fikirlər də öz əsasını tapmış. Misal gatirdiyimiz nümunələrdən aydın

olur ki, Nizami Gəncəvinin daimi yaşayış yeri saray olmasa da, o, dövrünün elitis iələ six əlaqə saxlamış, güclü şahların məsləhətçisi və bəzən da yaxın dostu olmuşdur. Bu iş onun göstəricisidir ki, şair həm də, müyyəyn siyasi qüvvəyə malik dahi siyasiyət olmuşdur.

Şair daim şeirlərində, ilham mənbəyinin ana dili olduğunu göstərir. Bütün dövrlərin görkəmli alimi, filosofu, kamil Nizami, özünü türk tarixini və ənənələrini yaşıdan insan hesab etmiş və doğma Azərbaycan dili aşağıdəndəki üçün daim əzab çəkmişdir:

بید خدا را و خدا بینیست	مطاق از انجا که پسندیدنیست
دین او بی عرض و جوهرست	کر عرض و جوهر از آنسو رسیست
کوری انکى که بیدن نکت	بینش از دیده نایاب نفت
دینی و بینی و بینیست	دین معمود پسندیدنیست

[3, s.6.b]

Seçib seviyi üçün mütləqdir, allah gördü və allah görünəndir.

Onun varlığını görmək misilsizdir (Allah sonsuzdur, onun ölçüsü yoxdur), ona görə ki, bu fəlsəfənin forma və tutumu da şümerlərdərdir.

Gərək onu görməyi gözəndən gizlətməyən, o, kəs kordur ki, onun göründüyüünü demir.

İdealı görmək bayanlıdır, görünəndir, görünəndir, görünən!

Yəni, Kamil varlıq Mütələqdir və kamala yetmək vacibdir, çünki o misilsiz gözəldir. Bu fəlsəfənin mənbəyi də, şumerlərdərdir. Onu görməyi yəni, kamala yetməyi insana qadağan etmək olmaz. Əslindən o, hər yerdədir və onu görə bilməyən insan mənən kordur. Kamala yetmək- özünü görmək mümkündür.

Əgər diqqət etdinizsə, yuxarıda misal götərdiyimiz şeir parçasında şair yaşatdığı fəlsəfənin dilini şumerlərə məxsus olduğunu deyir: "Sumerlər e.ə. VI minillikdə başlayaraq iki çay arasında məvəkət olmalar an qədim insan sivilizasiyasıdır.

Dəclə və Fərat çayları arasında yerləşən ərazi başşəriyyətinə an qədim mədəniyyət ocağı hesab olunur. Şumerlərin mənşəyi haqqında çeşidi fərziyyələr irəli sürürlər. Bəzi alımlar hesab edirlər ki, bu xalq Mesopotamiya ərazisindən gəlmüşlər. Başqaların isə onların Qafqazdan, Hindistandan və hətta Indoneziyadan gəldiyini iddia edirlər. Ancaq onların Orta Asiyadan dağlıq ərazilərindən gəldikləri daha möntəqə uygundur. Buna dəlillərdən biri kimi, şumer tanrılarının (məbadlılarının) süni yüksəkliliklərdə tikiləşməsi göstərilir. Bu adət ancaq dağlıarda yaşayan xalqların özəlliyidir.

Şumerlərin dilinə gəldikdə isə bəzi alımlar şumer dilinin qədində türk dilinə yaxın olmasına fikrini dəstəkləmiş və buna dair bəzi dəllər gətirmişlər" [6]. Nizami Gəncəvi XII əsr Şərqində geniş yayılmış sufişm fəlsəfəsinin şumerbayının şumerlərə məxsus olduğunu qeyd etmək, bir dəha, tarixin qarənlıq sehiyəsinə işq salmışdır. Artıq heç bir şübhə yoxdur ki, bu gün qollarla bölmülmüş qədim türk dili, Nizami dövründə nəhəng imperiyanın ana dili olmuşdur.

Bu məqalədə həm də, uzun zamandır gərkəmlə alımların və hətta adi insanların bələ diqqət mərkəzində saxladığı mühmət bir problemdə toxumlaşmışdır, da qorara aldıq. Araşdırıldığında, Nizami Gəncəvi yadigarlığında, dünya şərqişunəslərinin nəzərində, şairin anası Rəisə xanımı həsr olunduğu ehtimal edilən beşti şərh etməyə çalışacağım.

Sözügedən beşti, hörməti doktor Dəstgerdinin "Leyli və Məcnun" dastanında verdiyi yekun varianti gözdən keçirək:

گر مادر من ریسه گرد	مادر صنقاًة پيش من
از لایه کری که را کنک باد	تا پيش من ارشن بفریاد
غم بیش تر از قیاس خورد است	گرباه فرون ز قدر مرد است

[7, s.98-99]

Mənim kurd anam Rəisə monim qarşısında ana kimi öldü.
Bir yaltəqdan danışram ki, mənim qarşısında fəryada geldi?
O, həddindən artıq qam çəkib, böyük çətinliklər qarşısında kişidir.

Bu şeir parçası, Tehran Universitetinin Mərkəzi Kitabxanasında saxlanılan və dünyada "Xəmsə"nin an qədim əlyazması kimi tanınmış, 5179 nömrəli əlyazmadakı "Leyli və Məcnun" dastanının mətnindəki şeir həm də demək olar ki, eynilər təşkil edir:

کر مادر من ریسه گرد	مادر صنقاًة پيش او مرد
از لایه کری که را کنک باد	تا پيش من ارشن بفریاد
غم بیش تر از قیاس خورد است	گرباه فرون ز قدر مرد است

[8, s.127,b]

(Fars dilindəki şeir matni əlyazmada olduğu kimi göstərilmişdir)

Maraqlısı budur ki, an qədim əlyazma kimi təqdim olunan bu kitabın ön və yaxud son sahifəsində, kitabın yazılıma tarixini göstərən har hansı bir yazı yoxdur. Biz yalnız hörməti iranlı hamkarlarımızın şəhidiyinə əsaslanaraq, bu kitabi an qədim əlyazma kimi qəbul edirik. Yuxarıda nümunə kimi verilmişdir şeir parçasının slıfbinasına diqqət etsək görək ki, kitab dari dildində yazıldıqından, şübhəsiz ki, bu, "Xəmsə"nin an qədim əlyazmalarından biridir, amma birincisi deyil. Fikrimi əsaslaşdırıq üçün məsələn şeir parçasının tərcüməsinə diqqət etməyiniz kifayatdır: "Mənim kurd anam Rəisə onurun qarşısında ana kimi vəfat etdi. Sonra deyir ki, bir yaltəqdan danışram ki, qarşısında fəryada galib. Çünkü, o, bu haydətən həddindən artıq qam çəkib, böyük çətinliklər qarşısında kişidir" [8, s.127,b]. Bu zaman belə bir sual meydana çıxır ki, birinci misrada o harətənən pis sözə "vəsf" edir

(گر که), sonra deyir ki, kişi kimi qadındır. Düşünmürəm, dahi söz ustası mənəti cəhdən bir-biri ilə ulaşmayan fikirləri şeir adlandıraq, bir beytə düşünsəm.

Bu dəlaşıqlığa aydınlıq gətirmək üçün, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstututunun kitabxanasında saxlanılan "Xəmsə"nin 1037/1627, 28-ci ilinə mənsub olan M-372 (490) nömrəli əlyazmasına diqqət etməni xahiş edirəm:

کر شد برم بستن جد	بوسف پرس رزک موب
از لایه کری که را کنک باد	تا پيش من ارشن بفریاد
غم بیش تر از قیاس خورد است	گرباه فرون ز قدر مرد است

[9, s.183]

(əlyazmanın matni olduğu kimi göstərilmişdir)

Mənim atam Yusif Zəki Müəyyəd oğludur.

Bir hiyləgərdən hadirəm ki, mənim qarşısında fəryada galib.

O, həddindən qox qam çəkib, hayatıx kifayat qədər azıyyət çəkib.

Bu şeir parçası da, bizim bütün suallarımıza kifayat qədər qənaətbəxş cavab verə bilmir. Məs.

Nizaminin atası no üçün, şairin qarşısında fayad edir? və s.

Sizi çox intizarda saxlamamaq üçün sözüdedən şeirin orijinal matnini təqdim edirəm:

ساقی می ناب ده بیست	کن در بچی از کشکشان
آن می که چو اشک من زیال است	در مذبھ عشقان حلل است
در می باپید آن زم چنگ	تا باز کشاید این دل تک

شیربیست نشسته بر کنراکه	امروز نه آن کشتم که بونم
اين نیز جو بکرود ز نستم	عاجوزت از نی شوم که هستم
ساقی بن اور آن می لعل	کالقند سخن در اشتم نعل

آن می که کر کشکای کارست	بار روچ روچ سازکار بست
کر شد بدم بیست جد	بوسف پرس رزک موب
با دور بداروي چه کوشم	دورست نه حور چون خوشوم

باچ پدری که ماند از ایم	تا چون پدر دوم ز عالم
ساقی هنفین بن ده آن می	کز خون فسرده بر کند خوى

آن می که چو کیک از و بیو شد لطفن بیراج در بکوش
از لایه کری کرا کنم یاد تا پیش نم آورد بفریاد
غم بیشتر از قیاس خورست کردابه نزون ز قدر مرد است

[3, s.128,a]

Saqi, təmiz, saf meyi slimə ver ki, uzun zamandır mey içirəm (Ey allah, məni özünə qovuşdur, cümlə uzun zamandır bu yolda mübarizə aparıram).

O mey ki, mənim göz yaşının zülalıdır, aşılıqlı məzhabəində halaldır (Sənə olan eşqim mənim göz yaşının səbəbidir. Mən sənin hicrindən ağlayıram. Aşılqlar divanalık yaraşandır).

Meyə ona görə əl atıram ki, bu sixilmiş ürəyimi açısından (Ona görə sənə can atıram ki, yenidən xoşbəxt olum).

Şir kimi oturub yolumun üstündə, istayırem şirdən yolumu gizlədəm

(Bizi sənə aparan yol təhlükəlidir. Sənə çatacağım yolu sandan gizlətmək istərəm).

Bundan da artıq xoşbəxtliyi sinamışam və bu gün əvvəlki kimi deyiləm (Mən eşqimi yaşamışam və bu günkü insana çevrilmişəm. Nakam eşq insanın var olduğu şəxsiyyətini öldürərək, yeni şəxsiyyətini yaradır).

Bunu da əlimdən verəcəm və olduğunu daha aciz olacam (Mən sənə daha artıq aşiq olacaq).

Saqi ləl ranglı meyi götür, şüki tabim məni çağırır (Sənin eşqin məni ilhamaya götürür).

Çətinliklərin həlli olan mey, ruhun qidasıdır (Kamil vərliq ruhun qidasıdır).

Mənim atam babañ kimi Yusif Zəki Müyyəyd oğlu oldu.

Uzaqdan necə müdafiyyə edim, mənimlə bir deyil ona görə fəryad edirəm.

Adam peygəmbərdən bəri kimi atası özlüyə qalib? Mən də öz atam kimi, bu aləmdən qaçarıram (Adəm peygəmbəri atası – Yaradan connətdən qovmuşdur. Nizami da İlahi eşq kimi bu dünyadan nəfsindən qaçır).

Atalanın qapısına qədər gedənləri görmüşəm və atalıq məhəbbətini ürəyimdən silmişəm (Düşünürüm, sən böyük ümidiə kilsəyə gedən xristianları nəzərdə tutur. Yəni, onların allahına qarşı məhəbbətim yoxdur).

Saqi oturma, o meyi məna ver ki, şhvalim yaxşılaşın.

Bu meydən içən kəkklik lütfkar olur (Bu meydən içən nəzənin gözəl olçatan olur).

Bir yalançıdan danışram ki, vücudun qarşısında fəryada gəldi (Mənim atam yalançı aşiq Yusif Zəki Müyyəyd oğlu öz bədəni qarşısında fəryada gəldi).

"گئ" – "yalançı sözünü, yalançı aşiq kimi şərh etməyimin səbəbi Məhəmməd Ovfinin "Lübəbul-albab" (XIII) asarıdır:

"ای گل از کدام بستان سرانی و ای ببلل تر چه دستان سرانی، ای گل اگر مشقون توئنی بلل جو چون عشقون بن وغا
لبه گری میکند و ای ببلل اگر مشق توئنی گل چون عاشقان مهور جامه دری میکند"
[عشقنے الکتاب, 2]

Ey gül, sənin məkanın hansı bostandır (haradır?) və ey bülbülb, sən nə barədə oxuyursan? Ey gül, əgər maşquş sənənsə, bülbülb na üçün bivaşa aşıqlar kimi aldadır və ey bülbülb yox əgar, aşiq sənənsə, gül nə üçün atılmış aşıqlar kimi paltarını cirir.

Yuxarıdakı nümunədən adəyin olur ki, dahi şair cismanı istəkləri qarşısında fəryada galon yalançı aşığı (atısını) məzəmmət edir.

Bu günümzdə Nepalda Krishna allahına sitayış edən Salxular cismanı istəklərini (aclıq, susuzluq, ehtiras, qazab və s.) öldürmək üçün bədənlərinə işgəncə verirlər. Onların inancına görə, bədəni tabii tələbatları insanın ilahiləşməsinə mane olur. Onlar daim mitigatasiya ilə müşəğul olmaqla, ilahiləşəcəkləri günү gözləyirlər. Ona görə də, dahi şair atasını müdafiə edə bilmir. Şair deyir: bu elmədə atam man çatdırığım mərtəbəye çata bilməyib və öz məğlubiyyətini gizlətmək üçün daim mitigatasiya ilə müşəğuldür).

O, (atam) bu yolda həddindən artıq qəm çəkib və böyük çətinliklər qarşısında kişi kimi dayanıb.

Hörmətlə oxucular, artıq sizə də tam aydın oldu ki, "Leyli və Məcnun" poemasını qələmə alan zaman şairin atası sağ olub. Nazaraalsaq ki, "Leyli və Məcnun" dəstəni təqribən 1188-ci ildə yazılbıb onda demək şairin 47 yaşı olub. Deməli, şairin təqribən səli yaşı olunda atası hələ sağ olub. Çünki şair bədəni qarşısında işyanla galım atası haqqında danışır. Cism isə cılaları məxsusdur.

Bu isə biza onu deməyə asas verir ki, illərdər məşhur şərqşünasları Nizamini atanısını tez olmayı, anası və dayısı tərəfindən təribyə olunması barəsində yürüdükləri fikir tam yanlışdır, mifdir, uyduymadır, əfsanadır!

Apardığımız tədqiqat işindən belə bir nəticəyə gelirik ki, "mənim anam kurd qızı Rəisə mənim qarşısında ana kimi vəfat etdi" misrası Nizami Gəncəviyə məxsus deyil, sonradan dastana alavaş olunub. O, bu şer parçasında sənsiz məhəbbətlə sevdiyi atası Yusif Zəki Müyyəydə həsr etmişdir və şerin bu formada dəyişdirilərək təqdim olunması, açıq-əşkar tarixin saxtalasdırılması faktıdır. Saxtakarlar nə qədar işlərinin vürgünə olsalar da, Nizami ola biləyiblər.

Bu gün Azərbaycan Respublikasının görkəmli dövlət və hökumət başçılarının Nizami Gəncəvi irsinə göstərdikləri diqqət və qayğıının nəticəsi olaraq Azərbaycan Nizamışunaslıq elmi inkişaf etməkdədir. Əldə olmuş orijinal mənbələr, galəcəkdə də şairin həyat və yaradıcılığı haqqında da geniş tədqiqat işləri aparmağımıza şərait yaradacaqdır.

ƏDƏBİYYAT

- 1) Е.Э.Бертельс. Избранные труты Низами и Фуады. Издательство Восточной литературы. Москва, 1962.
- 2) Низами. Сборник четвертый. Баку, Азнереш, 1947.
- 3) Türkiyə. İstanbul şəhəri, Təqribə-Saray muzeyi. H-750. Yaxımla tarxi: 779-1377-78. Əlyazmada 26 türk mənşəli miniatür var.
- 4) Akademija Nauk Uzbekskoj SSR Institut Filosofii i Prava. Iz Filosofskogo naslediya Narodov Blizhnego i Srednego Vostoka. Izdatelstvo "Fan" Uzbekskoj SSR Tashkent, 1972.
- 5) Akademija Nauk Azərbaycaneskoy SSR Institut Narodov Blizhnego i Srednego Vostoka. G.M.Kerimov. Aylı-Gazılı və Sufiyim. Baku, izdatelstvo "Elm", 1969
- 6) <https://az.Wikipedia.org/wiki/Sumerler>
- 7) ظلمی گنجوی پیغ کچ شماره کتاب: ۱۷۹ کتابخانه مرکزی داشتاهه تهران-کفرروز، ۱۳۸۶.
- 8) 1318- 19/718
- 9) Akademija Nauk Azərbaycaneskoy SSR Institut Narodov Blizhnego i Srednego Vostoka. Dž.K.Ağramian. Rəsul-nipsi proqnozlaşdırılan Nizamini Gəndəkəvi və müraciətləri. Baku "Elm" 1987.
- 10) # لب االطب - جلد نوم - محمد عرفی. Library of University of Toronto Library. http://ketabnak.com/book/23513#versions.

ON THE BIOGRAPHY OF THE GREAT AZERBAIJANI POET NIZAMI GANJAVI.

Summary

Nizami Ganjavi was a great poet of the XII century. He mainly wrote about Sufi philosophy. In the article is used the oldest manuscripts of Khamsa. The manuscripts of Khamsa have been extended from West to East around world. One copy with cipher H-750 among them which was used as an original manuscript in the article differs for its antiquity.

In the article was also mentioned that, the mother language became the main driving force of poet's identity.

ИЗ БИОГРАФИИ ВЕЛИКОГО АЗЕРБАЙДЖАНСКОГО ПОЭТА НИЗАМИ ГЯНДЖЕВИ

Резюме

Низами Гянджеви был великим поэтом XII века. В основном он писал о суфийской философии.

В статье использовано древнейшее рукопись «Хамс». Рукопись «Хамс» были распространены по всему миру с Востока на Запад. Среди них по древности отличается экземпляр под шифром Н-750, который был использован в статье как подлинная рукопись.

В статье также было отмечено, что родной язык Низами Гянджеви являлся главной движущей силой личности поэта.